

Maliyyə vəziyyəti haqqında hesabat, 30 İyun 2021 tarixinə, min manatla	
Aktivlər:	328,390.69
Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklanmış nağd vəsait	147,055.04
Ticarət və investisiya qiymətli kağızları	24,657.51
Banklar və digər maliyyə institutlarındakı depozitlər	12,240.00
Banklar və digər maliyyə institutlarına verilən kreditlər	0.00
Müştərilərə verilmiş kreditlər	163,645.82
a) istehlak kreditləri	39,632.33
b) biznes kreditləri	108,453.72
c) daşınmaz əmlak kreditləri	15,559.76
d) digər kreditlər	0.00
(Mümkün zərər üçün yaradılan məqsədli ehtiyat)	40,542.15
Müştərilərə verilmiş kreditlər (xalis)	123,103.67
Əmlak və avadanlıqlar	2,923.78
Qeyri-maddi aktivlər	8,043.93
Təxirə salınmış vergi aktivləri	199.88
Balansdankənar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	0.00
Digər aktivlər	10,166.89
Öhdəliklər:	246,183.57
Depozitlər	225,732.95
a) fiziki şəxslərin depozitləri	68,576.77
b) hüquqi şəxslərin depozitləri	157,156.18
Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər	0.00
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər	15,050.29
Borc qiymətli kağızları	0.00
Cari vergi öhdəlikləri	0.00
Təxirə salınmış vergi öhdəliyi	0.00
Subordinasiya borc öhdəlikləri	0.00
Digər öhdəliklər	5,400.33
Kapital:	82,207.12
Səhmdar kapitalı	55,380.70
Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)	0.00
Bölüşdürülməmiş mənfəət	24,910.25
Ümumi ehtiyatlar:	1,916.17
a) kreditlər, lizinlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	1,916.17
b) əsas vəsaitlərin qiymətləndirilməsindən adi ehtiyatlar	0.00
c) digər ümumi ehtiyatlar	0.00
Cəmi öhdəliklər və kapital	328,390.69

Mənfəət və zərər haqqında hesabat, 30 İyun 2021 tarixinə, min manatla	
Faiz gəlirləri:	11,888.97
Müştərilərə verilmiş kreditlər	10,853.30
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri	0.00
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri	336.80
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri	698.86
Digər faiz gəlirləri	0.01
Faiz xərcləri:	656.18
Depozitlər üzrə faizlər	496.10
Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri	0.00
Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər	143.17
Pul bazarı alətlərinə ödənilən faizlər	0.00
Qiymətli kağızlar üzrə faizlər	0.00
Digər faiz xərcləri	16.91
Xalis faiz gəliri(zərəri)	11,232.80
Qeyri-faiz gəlirləri:	6,460.96
Alınan haqq və kommissiya gəliri	4,575.63
Xarici valyutadan gəlir/zərər (məzənnə dəyişməsi daxil olmaqla)	1,665.05
Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlir/zərər	0.00
Digər gəlirlər	220.28
Qeyri-faiz xərcləri:	14,088.24
Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər	4,894.68
Ümumi və inzibati xərclər	3,192.00
Amortizasiya xərcləri	1,857.49
Digər xərclər	4,144.07
(Mümkün zərərlər üçün yaradılan ehtiyatlar)	3,371.89
Mənfəət vergisindən əvvəlki mənfəət(zərər)	233.62
Mənfəət vergisi	465.31
Dövr üzrə xalis mənfəət	-231.69